

**"Azərbaycan Beynəlxalq Bankı" ASC-də ödəniş kartları üzrə
TARİF CƏDVƏLİ**

Ödəniş kartlarının buraxılmasına görə illik xidmət haqqı (manatla, əsas və ya əlavə kart)																
VISA Internet Card ¹ / MC Web-Card ¹	VISA Electron ¹ / Debit MC Standard ¹	VISA Classic ¹ / MC Standard ¹	UnionPay Classic	UnionPay Gold	UnionPay Platinum	Visa / MC Business Sahibkar Card (Sahibkart)	Visa Business/ MC business (korporativ və biznes)	Visa Business Gold (korporativ və biznes kart)	VISA Gold ¹ / MC Gold ¹	VISA Platinum ¹ / MC Platinum ¹	American Express Green Card ^{2,3}	VISA PrimeCard Gold ²	American Express Gold Card ^{2,3}	VISA PrimeCard Platinum ²	VISA Infinite ² / MC World Elite ²	American Express Platinum Card ^{2,3}
4	10	10	10	30	50	10	15	30	30	50	60	100	150	250	350	600
¹ - Kartların buraxılış müddətindən asılı olaraq xidmət haqqı əvvəlcədən ödənilir																
² - Kartlar üç il müddətinə buraxılır, xidmət haqqı hər ilə görə əvvəlcədən ödənilir																
³ - American Express kartını alan müştəriyə, eyni hesaba əlavə kart kimi pulsuz MasterCard kartı verilir (American Express Green – MC Standard, American Express Gold – MC Gold, American Express Platinum – MC Platinum). Əlavə hədiyyə verilən kart müştəri müraciəti əsasında yenidən buraxıldığı halda Bankın mövcud tarifləri və qaydalarına müvafiq olaraq verilir.																

Kart vasitəsilə nağd vəsaitin alınması görə komisyon haqqı				
	Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business) və MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business) və Union Pay (classic, Gold, Platinum) kartları	American Express kartları	Visa Infinite/ MC World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komisyon haqqı tutulmayan digər kartlar
ABB-nin ATM və POS-terminallarından vəsaitin alınması ⁴	1% min.1 AZN/USD/EUR/GBP	1.5% min.2 AZN/USD	1.5% min.2 AZN/USD/EUR/GBP	0% ⁵
Azərbaycan ərazisində "Azərikard" MMC tərəfindən xidmət olunan digər bankların ATM və POS-terminallarından vəsaitin alınması	1.5% min.2 AZN/USD/EUR/GBP	2% min.3 AZN/USD	2% min.2 AZN/USD/EUR/GBP	1.5% min.2 AZN/USD/EUR/GBP
Xaricdə və Azərbaycan ərazisində "Azərikard" MMC tərəfindən xidmət olunmayan ATM-lərdən vəsaitin alınması	1.5% min.3.5 AZN/USD/EUR/GBP	2% min.3.5 AZN/USD	2% min.3.5 AZN/USD/EUR/GBP	1.5% min.3.5 AZN/USD/EUR/GBP
Xaricdə və Azərbaycan ərazisində "Azərikard" MMC tərəfindən xidmət olunmayan POS-terminallardan vəsaitin alınması	1.5% min.6 AZN/USD/EUR/GBP	2% min.6 AZN/USD	2% min.6 AZN/USD/EUR/GBP	1.5% min.6 AZN/USD/EUR/GBP

⁴ - Kart itirildikdə, oğurlandıqda, yarasız hala düşdükdə və ya kartın müddəti bitdikdə müştəriyə kart hesabını açmış MXS-də kart hesabından nağd vəsaitin verilməsinə görə də tətbiq olunur (kredit limiti istisna olmaqla)

⁵ - Əmək haqqı kartı üçün kredit limitinin hesabına nağd vəsaitin alınmasına görə komisyon haqqı - 1.0% (minimum 1 AZN/USD/EUR/GBP), güzəştli müddətlə verilən kreditin alınmasına görə komisyon haqqı - 1.5% (minimum 2 AZN/USD/EUR/GBP)

18.03.2019 - ci il tarixə ödəniş kartları ilə mübadilə əməliyyatlarının aparılması üçün təyin olunmuş xarici valyuta məzənnələri

Valyuta	Valyuta alış məzənnələri		Valyuta satış məzənnələri	
	Nağd AZN	Nağdsız AZN	Nağd AZN	Nağdsız AZN
USD	1.6830	1.6830	1.7170	1.7170
GBP	2.2364	2.2364	2.2816	2.2816
EUR	1.9078	1.9078	1.9464	1.9464

"Cash by code" xidmətinə görə komisiyon haqqı

	Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business) və MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business) və Union Pay (classic, Gold, Platinum) kartları	American Express kartları	Visa Infinite/ MC World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komisiyon haqqı tutulmayan digər kartlar
Vəsaitin köçürülməsi: - Azərbaycan Respublikasının ərazisində (minimal məbləğ 10 AZN və ya onun ekvivalenti; maksimal məbləğ 1,000 AZN və ya onun ekvivalenti)	1.15% min.1.5 AZN/USD/EUR/GBP	1.65% min.2.5 AZN/USD	1.65% min.2.5 AZN/USD/EUR/GBP	0.15% min.0.5 AZN/USD/EUR/GBP kredit limitinin hesabına (ABB və digər banklar) 1.65% min.2 AZN/USD/EUR/GBP

"Unique" (mərc oyunları və s.) və "quasi-cash" (elektron pul kisəsi və s.) tipli əməliyyatlara görə komisiyon haqqı⁶

	Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business) və MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business) və Union Pay (classic, Gold, Platinum) kartları	American Express kartları	Visa Infinite/ MC World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komisiyon haqqı tutulmayan digər kartlar
ABB tərəfindən xidmət olunan ticarət obyektlərində aparılan "unique" (mərc oyunları və s.) və "quasi-cash" (elektron pul kisəsi və s.) əməliyyatlarına görə	1% (minimum 1USD ekvivalentində)	1.5% (minimum 2USD ekvivalentində)	1,5% (minimum 1USD ekvivalentində)	0%
Azərbaycan ərazisində "Azərikard" MMC tərəfindən xidmət olunan digər bankların ticarət obyektlərində aparılan "unique" (mərc oyunları və s.) və "quasi-cash" (elektron pul kisəsi və s.) əməliyyatlarına görə	1.5% (minimum 3.5USD ekvivalentində)	2% (minimum 3.5USD ekvivalentində)	2% (minimum 3.5USD ekvivalentində)	1.5% (minimum 3.5USD ekvivalentində)
Xaricdə və Azərbaycan ərazisində "Azərikard" MMC tərəfindən xidmət olunmayan ticarət obyektlərində aparılan "unique" (mərc oyunları və s.) və "quasi-cash" (elektron pul kisəsi və s.) əməliyyatlarına görə	1.5% (minimum 5USD ekvivalentində)	2% (minimum 5USD ekvivalentində)	2% (minimum 5USD ekvivalentində)	1.5% (minimum 5USD ekvivalentində)

⁶ Qeyd 1: American Express, VISA Infinite, MasterCard World Elite, VISA Prime Gold, VISA Prime Platinum, habelə güzəşt müddətli VISA Platinum, VISA Gold, VISA Classic, VISA Business, VISA Gold Business və MasterCard Platinum, MasterCard Gold, MasterCard Standard, MasterCard Business tipli kartları üzrə 6012, 6050 və 6051 MCC kodlarla əməliyyatların aparılmasına icazə verilmir;

Qeyd 2: yuxarıda qeyd olunmuş kartlar istisna olmaqla, bütün VISA, MasterCard, MasterCard Debit və Maestro kartları üzrə:
- Ölkədaxili "unique" və "quasi-cash" (MCC 4829, 6529, 6530, 6534) əməliyyatları üçün 1% (minimum 1 manat ekvivalentində) komisiyon haqqı tutulur.
- Ölkədaxili 6050 və 6051 MCC kodlarla aparılan əməliyyatlar üçün komisiyon haqqı tutulmur.

Kartlararası köçürmələrə görə komisyon haqları				
	Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business) və MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business) və Union Pay (classic, Gold, Platinum) kartları	American Express kartları	Visa Infinite/ MC World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komisyon haqqı tutulmayan digər kartlar
"Azərbaycard" MMC tərəfindən xidmət olunan ödəniş kartlarına köçürmə (KartTransfer)	0.15% min.0.6 AZN/USD/EUR/GBP	1.65% min.0.6 AZN/USD	1.65% min.0.6 AZN/USD/EUR/GBP	0.15% min.0.6 AZN/USD/EUR/GBP ⁷
Ölkədaxili digər maliyyə kredit təşkilatlarına köçürmə (gündəlik limit - 2000 AZN)	0.5% min.1.60 AZN/USD/EUR/GBP	1.65% min.1.60 AZN/USD	1.65% min.1.60 AZN/USD/EUR/GBP	0.5% min.1.60 AZN/USD/EUR/GBP
Xarici maliyyə-kredit təşkilatlarına köçürmə (MasterCard MoneySend, VISA Direct: gündəlik limit - 1000 AZN)	1% (minimum 3USD ekvivalentində)	-	1.65% (minimum 3USD ekvivalentində)	1% (minimum 3USD ekvivalentində)
Ölkədaxili maliyyə-kredit təşkilatlarının kart sahibləri tərəfindən digər yerli maliyyə-kredit təşkilatlarının kart sahiblərinə köçürmə (MasterCard MoneySend, VISA Direct: gündəlik limit - 2000 manat)	0.5% (minimum 1.5USD ekvivalentində)			
Ölkədaxili maliyyə kredit təşkilatlarının kart sahibləri tərəfindən xarici maliyyə-kredit təşkilatlarının kart sahiblərinə köçürmə (MasterCard MoneySend, VISA Direct: gündəlik limit - 1000 manat)	1.2% (minimum 4USD ekvivalentində)			
⁷ - Əmək haqqı kartları üçün güzəştli müddətə verilən kredit limitinin hesabına köçürmələrə görə komisyon haqqı - 1.65% (minimum 0.6 AZN/USD/EUR/GBP)				

Kartlara daxil olan vəsaitə görə vəsait alan şəxsin kartından tutulan komisyon haqlar				
	Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business) və MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business) və Union Pay (classic, Gold, Platinum) kartları	American Express kartları	Visa Infinite/MC World Elite, PrimeCard, Güzeşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komisyon haqqı tutulmayan digər kartlar
ABB-nin filial/şöbələrində, POS-credit xidməti, Cash-in tipli bankomatlarda, ödəmə terminallarında və Cash to any card (kartın iştirakı olmadan) xidməti vasitəsilə kart hesabına daxil olunmuş vəsaitə görə	0%	0%	0%	0%
Ödəniş kartlarından aparılmış köçürmə və digər köçürmə vasitəsilə kart hesabına daxil olunmuş vəsaitə görə	0%	0%	0%	0,5%

Bankla əməkdaşlıq edən poçt-kuryer xidmətləri vasitəsilə VISA Infinite/MC World Elite/VISA PrimeCard/American Express Card ödəniş kartlarının hər göndərişinə görə komisyon haqqı ⁸	
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)	10 AZN
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Respublikanın digər regionlarına)	20 AZN
Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Respublikadan xaricə)	Bankla əməkdaşlıq edən poçt-kuryer xidmətinin tarifi + 10 AZN

⁸ - Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir

Sığorta depoziti	
Kontaktsiz ödəniş kartları üçün kartın valyutası ilə eyni valyutada sığorta depoziti məbləğinin aşağı həddi (əmək haqqı kartları, kredit limiti olan kartlar və müddətli əmanət ilə təmin olunmuş hədiyyə kartları və faizlərin ödənilməsi üçün kartlar istisna olmaqla)	20USD və ya onun ekvivalenti
Sığorta depozitlərinə hesablanan faiz dərəcəsi	0%

Digər xidmətlərə görə komisyon haqları	
Kartın təcili hazırlanması (yalnız Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərində yerləşən Bankın filial və şöbələri üçün) ⁹	10 AZN
PIN-change (PIN kodun dəyişdirilməsi) xidməti	1 AZN
Bloklaşmış PIN kodun bərpası	pulsuz
"SMS xəbərdarlıq" xidməti	0.40 AZN aylıq (ƏDV ilə) ¹⁰
Pensiya kartları üzrə yalnız daxilolmalar üzrə "SMS xəbərdarlıq" xidməti	0.10 AZN aylıq (ƏDV ilə)
Digər maliyyə-kredit təşkilatlarının kart sahiblərinə ABB məntəqələrində nağd vəsaitin verilməsi bir POS-terminal üzrə min USD100 maks. USD5000	1.5%
Ödənişlərə əsassız etirazla dair xidmətə görə komisyon haqqı	məbləğin 0.1% (minimum 10USD və ya onun ekvivalenti - maksimum 50USD və ya onun ekvivalenti)
Müştərinin ödənişlərə etiraz tələbindən irəli gələn kartın beynəlxalq "stop-list" siyahısına əlavə edilməsi	70USD və ya onun ekvivalenti
Kart yararsız hala düşdükdə və ya PIN-kodu unudulduqda kartın müddətindən asılı olmayaraq yeni kartın verilməsi	5 AZN
Kart müştəridən asılı olmayan səbəblərdən yararsız hala düşdükdə (maqnit zolağının və ya çipin oxunmamağı, kart pəstahının və ya PIN zərfinin əvvəlcədən yararsız olması) ödəniş kartının yenilənməsi	pulsuz
Ödəniş kartı itirildikdə və ya oğurlandıqda yeni kartın verilməsi	Kartın növündən asılı olaraq bankın mövcud tariflərinə uyğun
Priority Pass xidmətinin göstərilməsi üçün verilmiş kart itirildikdə, oğurlandıqda və ya yararsız hala düşdükdə yeni kartın verilməsi	20USD və ya onun ekvivalenti

⁹ - İş günləri saat 14:00-a kimi sifariş edilən kartlar həmin gün hazırlanır

¹⁰ - VISA Gold/MC Gold, VISA Platinum/MC Platinum, Amex Green Card, VISA PrimeCard Gold, Amex Gold Card, VISA PrimeCard Platinum, VISA Infinite/MC World Elite, Amex Platinum Card ödəniş kartları üçün pulsuz

ƏLA kart üzrə tariflər	
<i>Xidmət haqqı:</i>	
"Korporativ pərakəndə" seqmenti və pensiyaçıları üçün	pulsuz
Digər müştərilər	10 AZN
<i>Digər tariflər</i>	Bankın mövcud tariflərinə uyğun

Ani kart üzrə tariflər və şərtlər <i>(Hesab açmadan internetdə ödənişlər aparmaq üçün)</i>	
Xidmət haqqı (aylıq)	0.40 AZN
Kartın istifadə müddəti	1 il
Kartın valyutası	Azərbaycan manatı, ABŞ dolları, Avro
İl ərzində kartdan istifadə üzrə limit	Maksimum 1000 AZN və ya onun ekvivalenti
Gün ərzində karta mədaxil üzrə limit	Maksimum 100 AZN və ya onun ekvivalenti

Kredit kartları vasitəsilə verilən kreditlərin faiz dərəcələri			
Kartlar üzrə kreditin növü	Valyuta növü	Fəzi dərəcəsi	
		Limit çərçivəsində	Limitdən artıq
Güzeşt müddəti olan	Manat	28%	56%
	Xarici valyuta	22%	44%
Güzeşt müddəti olmayan	Manat	24%	48%
	Xarici valyuta	18%	36%